



■ Flora XƏLİLZADƏ  
əməkdar jurnalist

**A**zərbaycan pedaqoji, mətbuat, ədəbiyyat və ictimai fikir tarixində görkəmi yer tutan Şəfiqə Əfəndizadə fanatizmin, cəhalətin hökm sürdüyü, qadınların hüquqsuz sayıldığı bir zamanda xalqın maariflənməsində, xüsusilə də qızların təhsilə cəlb olunmasına minbir əziyyətə qatlaşaraq mübarizə aparıb. Əlbəttə, bu zərif xanımın fədakarlığı təzyiq və təqibləri də onun həyatından əskik etməyib.

Amma heç bir manə onu haqq bilidiyi işinden döndərə bilməyib. Şəfiqə xanımın xoşbəxtliyi onda idi ki, məhz ailəsi ona bu müqəddəs eməlini gerçəkləşdirməkdə yardımçı olurdu. Məram və məqsədini eks etdirən "Analar! Qızlarını oxudun!" müraciəti bütün ömrü boyu dilinin əzberi, mübarizəsinin nəqarəti olub. Şərqi klassik ədəbiyyatını mükəmməl bilən, dünya ədəbiyyatından, mədəniyyətdindən məlumatlı olan, elm və mərifəti millətin inkişafı üçün vacib olan Şəfiqə xanım 1882-ci ildə indiki Gürcüstanın Axalsix bölgəsinin Azgür kəndində ziyalı ailəsində anadan olub. Atası Məhəmmədəmin Hafiz Şeyxzadə savadlı, geniş məlumatlı bir şəxsiyyət imiş. Gözünü açandan evlərində kitablar, məcmuelər görən, müdrik səhərbətlər eşidən, maraqlı qonaqların kəlamlarına qulaq asan, anasının ona qab yumaq yox, kitab oxumağıni öyrətməsini ömrü boyu unutmayan Şəfiqə Əfəndizadə "Mən ilk məktəbimi evimizdə bitirdim" deməsinin ahengində dərin həqiqət var. Böyük arzularla yaşanan Şəfiqə xanım qəflət yuxusunun beyni lərdə hökm sürdüyü bir zamanda qaranlıqdan sıyrılan işq kim etrafə nur saçaraq sanki gənc qızlara "axramca gelin" deyirdi. Şəfiqə Əfəndizadənin əsas məqsədi həmyaşlarını ayıltmaq, onları cəhalətdən xilas etmək idi. "Şərqi qadın" jurnalı 1924-cü ildə onun barəsində belə yazırıdı: "Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur".

Onun haqqında fikirləşəndə ilk yazılarındakı yanlılı harayı düşüncələrimə hakim kəsilir. Azərbaycan qadınlarının hələ ictimai-siyasi və mədəni həyatda geniş fealiyyət göstərə bilmediyi qaranlıq bir zamanda əldə kimi parlayaraq millətinin maariflənməsi yolunda sinəsini odlara sōkkeyen, mübarizə aparan, rəfiqlərinin sırasında ilkin olan Şəfiqə xanım Əfəndizadə. O, tekce Azərbaycanda, Cənubi Qafqazda deyil, bütün Şərqi dünyasında ilk azərbaycanlı qadın müəllimə, publisist və nəsir olmuşdur. Görün, 12 yaşında ikən "Şərqi-rus" qəzetinin çapa başlaması münasibətindən yazırıdı: "...Xeyli ümidişim vərdir ki, bu qəzet anası ölmüş millətin gözünü açıb üzünü güldürəcək".


Təbii ki, Şəfiqənin belə ağılli, hərtərəfli böyümesində aile mühitinin böyük təsiri var idi. Atası Məhəmmədəmin Hafiz Şeyxzadə dövrünün tanınmış pedaqoqu və ziyanlısı idi. Təessüf ki, onun barəsində o qədər də mükəmməl araşdırımlar aparılmayıb. Millətinin maariflənməsi yolunda çəkdiyi zəhmətin, əziyyətin üstündən sükütlə keçilib. Məhəmmədəmin Hafiz Şeyxzadənin adı XX əsrin əvvellərində Azərbaycan metbuatında yalnız din xadımı kimi çəkilib. Halbuki indiki Gürcüstanın Axalsix bölgəsinin Azgür kəndində doğulmuş, sonralar İstanbulda təhsil almış Məhəmmədəmin Hafiz Şeyxzadə ilk növbədə böyük maarifçi idi. O, əqidə dostu, yerli Ömer Faiq Nemanzadə ilə birləşdə Şəki və Şamaxı şəhərlərində ilk əsuli-cədid məktəbləri açmışdır. "Fəsahət və bələğət, fənni-inşa və üsuli kitab" adlı topluluğu ilk metodik vəsaitlərdən biri hesab olunur.

Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev uzun illərdir ki, Azərbaycan pedaqoqları haqqında müntəzəm surətdə mükəmməl araşdırımlar aparır. Düşündüm ki, heç ola bilməzdi onun Məhəmmədəmin Hafiz Şeyxzadə barəsində məlumatı olmasın. Elə bu niyyətə ona müraciət etdim. Əldə etdiyim faktları tədqiqəmək yanaşı, Əjdər müellim bildirdi ki, Şəfiqə xanımla əlaqədər tədqiqatlar aparıb və bir sıra məqalələr də qələmə alıb. Həqiqətən də Məhəmmədəmin Hafiz Şeyxzadə dövrünün çox tanınmış və nüfuzlu adamlarından biri olub. Görünür ki, onun İstanbulda təhsil alması və ailəsi ilə bir müddət orada yaşaması sonradan-sovet dövründə aile üzvlərinə bəla getire bilməsi ehtimalına görə heç kimin biografiya-

sında öz əksini tapmayıb. Elə soyad sonluğundakı "zadə" sözü də qəsdən atılıb. Repressiyallardan xilas olmanın başqa yolu yox idi. Əslinde böyük bir şeyx nəslindən olan, millətinin maariflənməsi yolunda keşməkeşli ölüm sürməş Məhəmmədəmin həyat yoldaşı Əsme Soltan xanım da elmlə, maarifpərvər bir qadın olub. Klassik Şərqi təhsili görmüş bu xanım ərinin ən yaxın köməkçisi kimi qızlarının da oxuması yolunda böyük əmək sərf edib. Onların yaşadığı bölgədə və ətraf regionda qız məktəbi olmadıqdan valideynlər özləri qızlarının - Şəfiqə ilə Səidenin təhsilləri ilə məşəqlər olublar. Məhəmmədəmin Şeyxzadə böyük qızı Şəfiqəye mükəmməl təhsil verir, kiçik qızı Səidəyə yazib-oxumağı öyrədir. Ata qızlarının əreb və fars dillerinin öyrənmələrinə də nail olub. Bu, əslində zəmanənin tələbi idi. Şəfiqənin ən böyük arzusu müəllim olmaq idi. Məhəmmədəmin qızını Tiflisə apara-



Şəfiqə xanım Əfəndizadə



Məhəmmədəmin Hafiz Şeyxzadə

# Unudulmazlar

raq Zaqafqaziya ruhani idarəsində müvəffəqiyyətlə imtahan verərək ana dili müəllimi şəhadətnaməsi almasına yardımçı olub. Əjdər Ağayevin söylədiklərində: "XIX əsrin axırlarında Məhəmmədəmin Hafiz Şeyxzadənin tanınmış müəllimi və maarifçi kimi Nuxa şəhərinə dəvet ediblər. O, burada yeni üsullu oğlan məktəbi təşkil edib. Oğlan məktəbinin yanında ayrıca qız məktəbi açıb. Həmin qız məktəbində təlim işlərini gənc müəllime Şəfiqə Şeyxzadə (Əre getdikdən sonra Əfəndizadə-F.X.) aparırdı. O burada üç il böyük həvəsələ çalışdı, ilk pedaqoji təcrübələrini keçdi. Müəllim və vətəndaş kimi formalaşıb yetişdi". XX əsrin əvvellərində Məhəmmədəmin Hafiz Şeyxzadə məktəb açmaq üçün Şamaxiya dəvət edilib. Bu səbəbdən də Nuxadan köməli olub.

1901-ci ildə Bakıda H.Z. Tağıyevin vəsaiti və H.B. Zərdabinin köməkliyile rus-müsəlman qız məktəbi açılıb. Bu təhsil ocağı rəsmi sənədlərdə Aleksandrinski rus-müsəlman qadın məktəbi adlanırdı. Nəriman Nərimanov Məhəmmədəmin Hafiz Şeyxzadəyə məktub göndərərək qızını bu məktəbə göndərməsini xahiş etmişdi. Beləliklə, Şəfiqə xanım burada Azərbaycan dili müəllimi kimi fealiyyət göstərib. Azərbaycanlı qadınlar arasında ilk ana dili müəllimi olmaq şərəfi nəsibinə çıxan Şəfiqə Əfəndizadə hem de milli mətbuatda çıxış edən birinci xanımlardan, maarifçi ziyanlılardan idi. Onun ən böyük arzusu Azərbaycan qadınlarının təhsil alması, maariflənməsi idi. Yازının əvvəlində dediyim kimi, onun ən çox dərə olunduğu "Şərqi-rus" qəzeti idi. Elə bu qəzetdə oxuculara çatdırılmış "Bir çox ümidişimiz" sərlövhəli məqaləsində müəllifin arzu və inamı boylanıb: "Ümidişimiz çox böyük... Hər bir rezalətin başlıca səbəbi cəhalətdir. Cəhalətdə çıxmışın dərmanı ise elmdir, maarifdir..." Bu, sadəcə, mənali fikir, həyat doğruluğunu təsdiqleyən həqiqət deyildi. Bu, əslində Şəfiqə Əfəndizadənin həyat devizi və ömrü boyu həyata keçirək istədiyi məramı idi.

Çoxcəhəli yaradıcılığa malik olan Şəfiqə Əfəndizadə müxtəlif məktəblərdə pedaqoji fealiyyət göstərmək, metbuatda müntəzəm çıxış etmək yanaşı, bədii yaradıcılıqla da məşğul olurdu. Onun "Dəbistan", "Məktəb", "Dirilik" jurnallarında uşaq ədəbiyyatının ilk nümunələri sayılan "İki qızan səhəbəti", "Şəkər alması", "İlk məhbəbət", "Müəllim nədir?", "Mükafat" və s. hekayeleri dərc olunmuşdu. Sovet həkimiyətinin ilk illərində isə "Şərqi qadın" jurnalının redaksiya heyətinin üzvü olmuş, ədəbiyyat və bədiyyat şöbəsinə başçılıq etmişdir. Onun bu jurnalda maraqlı yazıları hekayeleri dərc olunub. Mətbuatda yazılarını müxtəlif imzalarla dərc etdirərək: Şəfiqə Şəbihə, Şeyxzadə, Ş. Əfəndizadə və s.

Şəfiqə xanım cəmiyyətin inkişafında qadınların mühüm rolunu nəzərə al-

mağlı tələb edirdi. O, qadını gənc nəslin sağlam böyüməsində çox böyük rol oynayan tərbiyəçi hesab edirdi. "Dirilik və varlıq qadın ilədir" məqaləsində yazırıdı ki, inkişaf "qadınlıq və qadının diriliyindədir". Qızların, qadınların iştirakı olmadan Vətənin, xalqın yüksəkliyi qeyri-mümkündür. Qadını mütləq yüksətmək, onu şeriat buxovlarından qurtarmaq, təbii-ictimai tərbiyəci vezifəsini özüne qaytarmaq, elmlə, savadlı etmek - Şəfiqə xanımın görəmek istədiyi möhə bunlar idi. "O, ele bu məqsədinə çatmaq üçün qız məktəblərində var qüvvəsilə çalışırı, hər dəqiqəsini Vətənin sevimli qız balalarına həsr etməkdən zövq alırı. Məktəbə, ictimaiyyət arasında, mətbuatdakı çıxışlarında o, qızlara-gələcək analara təhsil verilməsinə dənədənə təhlili edirdi. Bu sahədə atılan hər bir addımı millətin gələcəyi üçün faydalı sayırdı (Ə. Ağayev).

Tədqiqatlarında qeyd olunur ki, Şəfiqə xanımın bacısı Səyidə Şeyxzadə də pedaqoq və publisist kimi fealiyyət göstərib. Bu xanım da Azərbaycanın ilk maarifpərvər qadınlarından, pedaqoq, publisist və yazıçılarından sayılır. Məqaleləri, hekayələri əsasən "İşq" qəzətində (Bəzən yalnızlığa yol verərək jurnal adlandırlar, amma "İşq" bizim ilk qadın qəzətimizdir-F.X.) dərc olunurdu. Böyük bacısı kimi Səyidə xanımın da əsas məqsədi qadına qarşı ona köhnə fikirləri dağıtmış idi. Təessüf ki, onun barəsində daha geniş məlumat əldə etmək mümkün olmadı. Amma bütün olan araşdırılarda əsas bir fikir diqqətimi çəkdi ki, Səyidə xanım da bacısı Şəfiqə Əfəndizadən heç de geri qalmırıb. Belə bir məlumatda var ki, Səyidə Şeyxzadə əreb, fars lisani ilə yanaşı, rus, fransız dillərini de mükəmməl bilmiş.

Şəfiqə xanım təkəc ictimai həyatda, pedaqoji fealiyyətdə, yaradıcılıqda diqqət çəkmir. Bu ocaqda dunyaya gələn əvlədlər da məşğul olduqları sahənin ilkinləri sırasında dayanıblar. "Şəfiqə xanımın tərbiyə edib, boy-a-başa çatdırıldığı iki oğlu feal ictimai xadim, görkəmli mütəxəssis, ensiklopedik biliyə malik insanlar kimi tanınmışlar. Onlar da öz ömürlerini şam kimi əridib, insanlara nərə paylaşırlar" (Ə. Ağayev).

Adil Əfəndiyev Şəfiqə xanımıyla Əlaəddin Əfəndinin böyük övladıdır. Aile ənənəsinə sadıq qalan Adil Əfəndiyev çoxcəhəli yaradıcılıq və fealiyyətə malik olub. Şair, tərcüməçi, jurnalist, leksikoloq, ensiklopedist və redaktor kimi adını tarixə yanan Adil Əfəndiyev Bakı məktəblərində müəllimliklə də edib. Bəzən onu necə təqdim etmək də çətinlik çəkirsən. Mətbuata, ədəbiyyata bağlılığının və qəzet, jurnalarda müntəzəm dərc edilməsinin nəticəsidir ki, o, Azərbaycan Jurnalıstlər İttifaqının ilk sədri təyin edilmişdir.

15 il yaxın bir müddət ərzində Azərbaycan Dövlət Nəşriyyatında mətn oxuyan, orfoqraf, redaktor, şöbə müdürü, nəhayət nəşriyyat direktoru vezifəsini daşıyan Adil Əfəndiyev bədii tərcümə

sahəsində də böyük xidmətlər göstərib. Əməkdar elm xadimi, professor Əziz Mirəhmədov yazırıdı ki, "Milli mədəniyyətizimiz tərəqqisində böyük rolu olan bədii tərcümə öz nailiyyətləri ilə bu yolda ağır zəhmət çəkmiş Mikail Rzaquluzadə, Məmməd Arif, Əliheydər Orucuv, Mikail Rəfəli ilə bərabər Adil Əfəndiyevə borcludur". Ele Əziz müəllimin xatirələrindən öyrənilir ki, qehrəmanımız gənclik illərində Adil Nəcdət imzası ilə şeirlər yazarmış. Adeton da "Maarif və mədəniyyət" jurnalında tez-tez şeirləri dərc edilərmiş. Amma sonralar bu yaradıcılığını davam etdirməyib. Çox güclü hafizəye, dərin biliyə, məntiqli mühəkimiyyət qabiliyyətinə malik olduğundan həmkarları onu "canlı ensiklopediya" adlandırırdılar.

Necib insan və gözəl ziyanlı olan Adil Əfəndiyev barəsində respublikamızın görkəmli şəxsiyyətləri maraqlı xatirələr və məqalələr qələmə alaraq onun bir sira meziyyətlərindən ehtiram və məhəbbət söz açıblar. Bu müəlliflərin adları bəs er ki, oxucular Adil müəllimin neca insan olduğunu dərhəl anlaşınlılar. Məsələn, Məmməd Arif, Məmməd Cəfər, Mirzə İbrahimov, İsrafil Nəzərov, Əziz Mirəhmədov, Cəlal Məmmədov, Teymur Əliyev, Siyavuş Məmmədzadə, Əjdər Ağayev və başqaları. Onun barəsindəki ürkən sözlərində Adil Əfəndiyevin daxili portreti çox dolğun və aydınlaşdır. "Adil müəllime hansı elmən sual versən, qaneedici cavab alırın..." (İ. Nəzərov).

Şəfiqə xanımın ikinci övladı Fuad Əfəndiyevdir. İxtisasca həkim olub. Pedaqoji fealiyyətə yanaşı, elmi işlə məşğul olub. Fuad Əfəndiyev 25 yaşında namizədlək, 30 yaşında isə doktorluq işini müdafiə edib. Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvi seçiləndə isə 47 yaşı vardi. Yeri gəlmışken onu da bildirim ki, qardaşlar əslində elə də uzun ömrü sürməyiblər. Adil 66 il yاشayıb, Fuadın ömrü dəha qısa olub: cəmi 54 il!

Fuad Əfəndiyev hematologiya və qanköçürmə sahəsində tədqiqat işləri aparmış, 1957-ci ildə onun təşəbbüsü ilə Bakıda 4 sayılı klinikada köks cərərahlığı şöbəsi yaradılmışdır. 1961-ci ildə Azərbaycan Eksperimental və Klinik Tibb İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Əməkdar həkim fəxri adına layiq görülmüş Fuad Əfəndiyev dövrünün bir sıra orden və medallarını da almışdır. Vəfatından sonra (1909-1963) 4 sayılı şəhər xəstəxanası fealiyyətini dayandırana qədər (2014-cü il) unudulmaz Fuad Əfəndiyevin adını daşıyıb.

Şəfiqə Əfəndizadənin övladları da anaları kimi Vətəni sevməkdən, ömrü boyu bu məhəbbəti yaşamaqdan böyük mənəvi zövq alıblar. Babadan, valideynlərdən gələn bu istək onların da həyat yolunu işqlandırb. Bu nurdan isə millətin təleyinə elə nailiyyətlər, uğurlar yazılıb ki... Vətən üçün yaşayınlar isə həmişə yaşırdırlar.